

Elnarə HÜSEYNOIZI-ƏMİRLİ

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu

E-mail: elnaramirli@gmail.com

ORCID <https://orcid.org/0000-0002-9050-9139>

<https://doi.org/10.59849/2309-7949.2024.4.101>



SÖYLƏYİCİ TƏHKİYƏSİNİN XÜSUSİYYƏTLƏRİ VƏ ŞİFAHİ ÖRNƏKLƏR

(Azərbaycan örnəkləri əsasında)

Açar sözlər: folklor örnəkləri, mətn, janr, söyləyici təhkisi

Summary

Elnara Huseyngizi-Amirli

Main features of the storytellers'narration and oral examples

Researchers encounter some difficulties in obtaining samples when conducting research on any genre. This is because there are still unresolved issues related to the genre of oral examples in Azerbaijan publications.

Such difficulties are also manifested during the creation of systematic catalogs. Thus, during the systematization of folklore examples, it is necessary to determine the genre of those examples first. The fact that the available examples are satisfactory in terms of text and plot makes it much easier to determine the genre. Oral examples and their texts that appear in Azerbaijan publications are not always perfect. In addition to examples that meet the requirements of the text and have a complete plot, there are also examples with incomplete plots that have defective characteristics.

In Azerbaijan publications, these issues are often related to the narrator, collector and compiler. In this article, we will talk about the characteristics of the narrator's speech and its relation to oral examples, their text and genre.

Key words: folklore examples, text, genre, storytellers' narration

Резюме

Эльнара Гусейнкизи-Амирли

Основные особенности повествования сказителей и устные примеры

Исследователи сталкиваются с некоторыми трудностями при получении образцов при проведении исследований любого жанра. Это связано с тем, что в азербайджанских изданиях до сих пор остаются нерешенные вопросы, связанные с жанром устных примеров.

Подобные трудности проявляются и при создании систематических каталогов. Таким образом, при систематизации фольклорных примеров необходимо прежде всего определить жанр этих примеров. Тот факт, что имеющиеся примеры удовлетворительны по тексту и сюжету, значительно облегчает определение жанра. Устные примеры и их тексты, появляющиеся в Азербайджанских изданиях, не всегда безупречны. Помимо примеров, соответствующих требованиям текста и имеющих законченный сюжет, встречаются также примеры с неполными сюжетами, имеющими дефектные характеристики.

В Азербайджанских изданиях эти вопросы часто связаны с рассказчиком, собирателем и составителем. В этой статье мы поговорим об особенностях речи рассказчика и ее отношении к устным примерам, их тексту и жанру.

Ключевые слова: фольклорные образцы, текст, жанр, повествование сказителей

Giriş: Toplayıcılar adətən söyləyicilər haqqında müəyyən fikirlərə sahib olurlar və bu fikirləri öz toplama kitablarına yazdıqları öz sözdə və ya ayrıca araşdırında ifadə edirlər. Müxtəlif zamanlarda biz toplayıcıların “yaxşı söyləyici idi”, “sərbəst danışırdı”, “ənənəni yaxşı bilir”, “çox şey bilir, amma ifadə edə bilmir”, “təhkiyə qabiliyyəti yoxdur” və s. kimi fikirləri ilə tanış oluruq. Toplayıcılar söyləyiciləri toplama prosesindəki davranışına görə qiymətləndirirlər. Daha sonra, yəni, səslə şəkildə qeyd olunan materiallar yazıya köçürürlərək mətn halına salınarkən məsələnin mahiyyəti dəyişir: artıq bu mətnlərdən istifadə edərkən qarşıya çıxan məsələlərlə bağlı nəinki söyləyici, eyni zamanda toplayıcı və tərtibçilərin də işini dəyərləndirmək lazımlı olur.

Dünya folklorşunaslığında söyləyicilik sənəti və onun xüsusiyyətləri haqqında müəyyən araşdırımlar aparılmışdır. M.Perri və A.Lord söyləyicilik sənətinin geniş şəkildə araşdırılması ilə söyləyici təhkiyəsinin xüsusiyyətləri, mərhələləri, komponentləri haqqında ətraflı məlumat vermişlər. Daha sonrakı dövrlərdə folklorşunaslıq üzrə müxtəlif tədqiqat kitablarında, tərtibçilər tərəfindən toplama kitablarına yazılın ön sözlərdə söyləyici təhkiyəsi məsələsinə müxtəlif tərəflərdən münasibət bildirilmişdir. Söyləyici təhkiyəsi müəyyən xüsusiyyətlərə malik olur: hər hansı mərasimi icra edərkən, yerində və məqamında informasiya verərkən, toplayıcı qarşısındaki sualları cavablandırırankən və s. hallarda bu xüsusiyyətlər fərqli olur.

Mövcud tədqiqatlara və toplama işlərinə əsaslanıb demək olar ki, qarşıya çıxan ən vacib məsələlərdən biri toplanan materialların nəşr olunması zamanı **söyləyici təhkiyəsinin qorunmasıdır**. Söyləyici danışq dilində danışır, əldə olunan materialların da elə olduğu kimi – el dilində necə deyilibsə, o şəkildə də nəşr olunması məqsədəuyğundur. Bu xüsusiyyət gələcək elmi araşdırımlar üçün müümətiyyət daşıyır. Şifahi örnəklərdə də biz bu məsələnin şahidi oluruq. Bile-suvar bölgəsinə məxsus bir bayatıda “Mən aşix, hayana sən, Gedibsən hayana sən? Ürəyim səni isdeyir, Yatıbsan, oyanasan” (Usta söyləyicilərin repertuarı, 2024, s. 131). Aşıq İman Növrəsə məxsus bir örnəkdə “Norəs der, qıyma canıma...”, Katibiyyə aid bir nümunədə “Xublar sərdarına Gönlüm düşəli, Ciyər kəbab oldu, yandi, neyliyim” hissələrində danışq dilinə məxsus ifadələr bölgəyə xas danışq dili xüsusiyyətlərinin araşdırılması baxımından səmərəlidir, əgər həmin ifadələr dəyişdirilib ədəbi dildə verilsəydi, bu nümunələr araştırma üçün yararsız hala düşər. Bu nümunələrin sayını çoxaltmaq mümkünür (Mümtaz, 2005, s. 104, s. 173). Şifahi nümunələrin ədəbi dil normalarına uyğunlaşdırılması təcrübəsi folklorşunaslıq tarixində mövcud olmuşdur və müxtəlif zamanlarda araşdırıcılar bu məsələyə fikir bildirmişlər. Ə.Əsgər “Oğuznamə yaradıcılığı” adlı araşdırmasında yazır: “Şifahi mətnin üzərində müəyyən düzəlişlər etmək duyğusundan nəinki orta əsrlərin katibi, hətta şifahi mətnin mahiyyətini anlayan folklorçu belə azad deyil. Bu səbəbdən az-az folklor mətni göstərmək olar ki, ona tərtibçi qələmi dəyməsin. Tərtibçi ən yaxşı halda “xırda düzəlişlər” edərək mətni “gözəlləşdirir”.

Şifahi mətnin bütövlükdə ədəbi dilin normalarına salınması halları daha geniş yayılmışdır” (Əsgər, 2013, s. 217). Təəssüf hissi ilə deyə bilərik ki, bu hal sovet dövründə geniş yayılmış, nəşr olunmuş bir çox folklor toplama kitablarına salınmış materialların əksəriyyəti ədəbi dilə keçirilmişdir. Muxtar Kazımoğlu bu haqda yazır: Çap olunan folklor nümunələri arasında ədəbi dilə uyğunlaşdırılan və “səliqə-sahmana” salınanların çoxluq yaratması istər-istəməz gənc folklorçuları çəsdirir və onlar qeyri-ixtiyari olaraq çoxluğun təsiri altına düşməli olurlar. Belə zərərli meyildən uzaqlaşmağın başlıca yolu, heç şübhəsiz, təməl nəzəri biliyə yiyələnmək, folklorşunaslığın əlifbası sayılan mühüm elmi prinsipləri mənimseməkdir” (Kazımoğlu, 2014, s. 71). M.Kazımoğlu digər bir məqaləsində toplama işlərində təhriflərə yol verilməsindən, mətnlərin ədəbi dilə keçirilməsindən, bu cür təhrif faktlarının hətta məzmun quraşdırılması səviyyəsinə yetməsindən bəhs edərək vurgulayır ki, hər iki halda şifahi ədəbiyyat nümunəsi kimi təqdim olunan mətn Azərbaycan folklorunu təmsil edə biləcək mənbəyə çevrilə bilməz (Kazımoğlu-İmanov, 2022, s. 12).

Folklor toplanması zamanı qarşılızdığımız məsələlərdən biri də odur ki, bəzi söyləyicilər xalq dilində danışmaqdan çekinir, ədəbi dildə danışmağa cəhd edirlər. Toplayıcı, ona məhz xalq dilində söylənən örnəklərin lazım olması ilə bağlı məlumat verdikdən sonra söyləyici bir qədər sərbəstləşir və xalq dilində danışmağa başlayır. Söylənən örnək ilkin təəssürata və ya həcmində görə yaxşı və ya pis kimi qiymətləndirilməlidir. Çünkü hər örnək fərqli söyləyici tərəfindən söylənilir, hərəsində həmin söyləyicinin öz dəsti-xətti var. Söyləyici danışlığı örnəklərə öz imzasını qoyur: öz üslubunda danışır, onu yeni yaradıcılıq məhsuluna çevirir. Beləliklə, eyni süjeti daşısalar da, yeni söyləyici tərəfindən söylənmiş nümunə digərlərinin təkrarı hesab edilməlidir. İ.Rüstəmzadə bu məsələyə belə münasibət bildirir: “Həmin nağıllar bəlli süjetlər əsasında qurulsa da, təhkiyəsinə, yeniliyinə görə ənənəvi variantlardan xeyli fərqlənir. Məsələn, “Üç ölüm” nağılinin Azərbaycanda indiyə qədərancaq bir variantı məlum idi, Abbas kişidən qeydə alınmış variant isə süjetin təhlilində mühüm rol oynayacaqdır” (QFBT, IX, s.5). Eyni fikirləri bayatiya da aid etmək olar. Tutaq ki, bayati söyləyən bir söyləyici əvvəlkindən fərqli intonasiyaya, ifadə şəkillərinə malik olur, hətta improvisasiyalar edərək dörd misralı bayatını beş və ya daha çox misraya çatdırıa bilir. X.Kərimova söyləyici nitqinə xas özəlliklərin nağıl janrına aid örnəklərdə daha çox özünü göstərməsini belə izah edir :“Nağıl təhkiyəsi nitqin təbiiliyini göstərən səciyyəvi bir mənbədir. Nəzm əsərləri ilə müqayisədə nəşrlə olan mətnlərin ifası zamanı özəl nitq elementləri daha qabarık nəzərə çarpır. Hər söyləyici fikirlərini öz nitq qabiliyyətinə uyğun şəkildə ifadə edir” (Kərimova, 2019, s. 134).

Eyni süjetin müxtəlif variantlarına nəzər yetirdikdə məlum olur ki, həmin süjeti söyləyən söyləyicilərin işi yalnız bu süjeti olduğu kimi çatdırmaq olmayıb. Hər bir süjet ənənəni daşımaqla yanaşı, həm də söyləyicinin müəyyən xüsusiyyətlərindən don geyinib yeni hala düşür, variantlaşma da məhz belə gerçəkləşir. Söyləyici bu yerdə həm də bölgənin təmsilçisi kimi çıxış edir. Muxtar Kazımoğlu

bu məsələni aşiq yaradıcılığında “Hər ustadın fəaliyyəti sayəsində yeni-yeni das-tanlarla, yeni-yeni şeir janrları ilə zənginləşən ənənədə əsl mahiyyət dəyişmir” şəklində izah edərək daha sonra dəsti-xətt məsələsinin aşiq yaradıcılığında hətta bədahətən şeir demək səviyyəsinə çatdıqından bəhs edir (Kazımoğlu, 2014, s.55). Qeyd edək ki, aşiq yaradıcılığı daha zəngin ifa xüsusiyyətlərinə malik olduğu üçün burada təhkiyə ilə birlikdə digər fəaliyyət xüsusiyyətlərindən də bəhs olunur. Amerikan folkloşunası Dan Ben Amos folkloru bəlli zamanda gerçəkləşən artistik aksiyon adlandırır. Ancaq araşdırıcı bu aksiyonu digərlərindən fərqləndirir, əsas xüsusiyyətini isə mədəniyyətə aid ənənələr dəsti üzərində qurulması və toplumun bütün üzvləri tərəfindən qəbul olunması ilə səciyyələndirir (Amos, 2006, s. 33).

Təhkiyənin qorunması vacib məsələlərdəndir. Təəssüf ki, toplama nəşrlərində şifahi mətnin içiñə qarışmış tərtibçi əlavələri qarşıya çıxır. Izah xarakterli bu əlavələrin ya ayrıca başlıqdə, ya da ətək yazısında verilməsi təhkiyənin qorunması baxımından əhəmiyyətlidir. Bundan başqa, örnəklərin digər dillərdən Azərbaycan dilinə tərcüməsi zamanı kontekst daxilindəki mənanın qorunması diqqət edilməli məsələdir və bu haqda ayrıca araşdırımlar vardır.

Söylənən örnəklərin həcmi

Söyləyici toplayıcının sualları qarşısında bildiklərini danışır. Ola bilsin ki, bir neçə cümlədən ibarət hər hansı örnək lakonik səciyyə daşıyaraq uzun-uzadı söylənmiş başqa örnəkdən daha çox informasiya ehtiva edir. Söyləyici söylədiyi örnəklərin janr xüsusiyyətləri haqda məlumatsız olsa da, burada janr məsələsi də vardır. Məsələn, atalar sözləri lakonizm tələb etdiyi üçün kiçik həcmlidir. Nəşrlərdə hətta iki sözdən ibarət olub kifayət qədər dolğun mənaya malik atalar sözlərinə rast gəlirik. “Alinan qalar”, “Ölməyən dirilməz”, “Yixılmasa, dikilməz” (Salman Mümtazın şəxsi fondundan folklor mətnləri, 2013, s.13, s.20, s. 22). Əfsanələr də yiğcamlıq tələb edir, söyləyici necə eşidibsə, eləcə yiğcam şəkildə də danışır. Bir əfsanə örnəyində söyləyici lakonikliyi bu şəkildə qoruyur: “Bir gəlin başını yuyur-muş. Qeyni bını görür. Gəlin utanır. Deyir ki, Allah, məni daş elə. Allah bını daş eliyir” (Acalov, 1988, s. 84.). “Əfsanə mətnlərinin özünəməxsusluğu onun janr təbi-əti, funksiyası, süjet quruluşu, eləcə də söyləyicinin mətnə olan münasibəti ilə sıx bağlıdır. Belə ki, əfsanələr informativ xarakter daşıdığı üçün yaranışın əsasında da-yanan hadisə kifayət qədər lakonik şəkildə ifadə olunmağa məhkumdur. Əfsanə mətninin yiğcam olması informativliyin tələbi kimi çıxış edir (Əmirli, 2023, s. 40).

Söyləyici qəlibləri

Söyləyici danışmağa başlayarkən müxtəlif örnəklərə fərqli yanaşır və hə-min örnəklərə fərqli şəkildə giriş verir, yaxud sonunu fərqli bitirir. Məsələn, nağılda “biri varmış, biri yoxmuş”, “göydən üç alma düşdü” və s., əfsanə və rəvayətlə-rə xas “deyirlər”, “deyilənə görə”, “uzaq keçmişdə” və s, bayatiya xas “əzizim”, “mən aşiq” və s. qəlib ifadələrə rast gəlirik. Bəzən söyləyici bir janra aid qəlibi di-gər janra aid nümunəni söyləyərkən də istifadə edir. “Əfsanələrdə çox hallarda na-ğılların başlangıç detallarından istifadə olunur” (Qafarlı, 2011, s. 294). Hər janra

aid qəlib ifadələrlə bağlı müxtəlif dövrlərdə araşdırılmış, funksiyalarına görə qruplaşdırılmış, müəyyən fikirlər söylənmişdir. Bu səbəbdən də qəliblər haqqında uzun-uzadı bəhs etməyəcəyik.

Söyləyici əlavələri

Müxtəlif örnəkləri söyləyərkən söyləyicilər bir çox hallarda əlavələr edirlər. Bu əlavələrin hər biri ayrıca funksiya daşıyır. Məsələn, söyləyici atalar sözü danişarkən onun tərbiyəvi əhəmiyyəti haqqında, bayati danişarkən öz hiss və duyğuları ilə bağlı əlavələr edir. Söyləyici improvisatorluğundan bəhs edərkən bayati janrı daha tez yada düşür. Bayatının özünəməxsus qəlibi olduğu üçün, söyləyici əlavəsi burada tez sezilir. Dörd misradan ibarət bayatiya, bir qədər əvvəldə də qeyd etdiyimiz kimi, bəzən beşinci misra və yaxud hansısa misrasına söz əlavə oluna bilir.

Ördək göl olan yerdə,
Ceyran çöl olan yerdə.
Anunan bacun qurban, ay şəhitdər,
Qanun göl olan yerdə

(Usta söyləyicilərin repertuarı, 2024, s. 156).

Söyləyicilər müxtəlif örnəkləri söyləyərkən fərqli davranışları. M.Kazimoğlu bəzi söyləyicilərin nağılin məzmununa uyğun şeirlər əlavə etməsindən, bəzisinin nağılin final formulunda öz adını çəkməsindən, digərinin isə sonda xeyir-dua verməsindən bəhs edir (Kazimoğlu-İmanov, 2023, s.43). Məsələn, sehirlə nağıl söyləyərkən sadəcə sehirliliyi qabartmaq üçün xüsusi ifadələr işlədirər, möctüzəli ünsürlərlə zəngin əfsanə söyləyərkən qarşısındakını inandırmaq üçün həttə and içə bilir. Əfsanələr gerçek faktlarla bağlı olduğu üçün məqamında söylənilərsə, söyləyici təbii şəkildə qarşıya çıxan gerçəkliliklə əfsanə süjetinin sonunu uyğunlaşdırmaq üçün qarşısındakını inandırmağa daha çox cəhd edir. L.Degin fikrincə, əfsanə söyləyicisi hər zaman həqiqəti söylədiyini iddia edir, qarşısındakını inandırmaq üçün səy göstərir (Dégh, 2001, s. 6). Əfsanə örnəklərində söyləyici əlavələri bəzən şeir şəklində qarşıya çıxır. Əfsanə örnəkləri lakonizm xarakterli olsa da, bəzən söyləyici şeir parçalarına müraciət edir. Əfsanələrdə duanın, qarğışın, yalvarışın, çevrilmənin, yaranışın poetik ifadəsinə rast gəlirik (Hüseynqızı-Əmirli, 2023, s. 56-58).

Söyləyici toplayıcı qarşısında ancaq ona verilən suallara cavab verməklə kifayətlənir. "Söyləyici folklorçu alimin yanında eksər hallarda sıxlıır, dərs danişan uşağa bənzəyir... Folklor mətni folklorçu alımə söyləmək və ya yazıya alınmaq üçün yaranmayıb. Onun öz auditoriyası var və bu auditoriyada söylənərkən öz təbii halında olur (Azərbaycan folkloru antologiyası. XII, 2005, 18-19). Bütün deyilənləri nəzərə alaraq toplayıcı qarşısında və təbii məqamında folklor örnəklərini söyləyərkən söyləyicinin təhkiyəsində gerçəkləşən fərqliliklərdən daha geniş bəhs etməyə ehtiyac yoxdur. Kontekst məsələsi haqqında isə irəlidə bəhs edəcəyik.

Təhkiyənin konteksti

Kontekst şifahi nümunənin söyləndiyi vəziyyətdir. A.Dandesə görə, bir xalq bilgisi məhsulunun konteksti həmin məhsulun aktual şəkildə yer aldığı xüsusi

sosial vəziyyətdir. Kontekst və funksiyani bir-birindən ayırmak vacibdir. Funksiya mahiyyətcə müəyyən sayda kontekstə əsaslanaraq yaranan xüsusi nəticədir. Daha geniş mənada funksiya mövcud xalq bilgisi məhsulunun istifadə məqsədi haqqında araşdırıcının verdiyi qiymətdir” (Dandes, 2006, s. 43). Şifahi örnəyin ortaya çıxdığı vəziyyət kontekst, söylənmə məqsədi isə funksiyani ifadə edirsə, demək ki, hər ikisi bir-biri ilə sıx bağlıdır. Məsələn, qarşıya çıxan bir dağın yaranışı haqqında məlumat vermək bir əfsanənin yaranması deməkdir. Burada kontekst – dağla qarşılaşmağımız; funksiya – informasiya verməkdir. Əgər biz dağla qarşılaşmasaydıq, həmin informasiyanı vermək tələbatı olmayıacaqdı. Və ya hər hansı bir şəxsin xoşagəlməz davranışını qarşılığında ona dərs vermək üçün bir iibrətamız atalar sözü demək ehtiyacı duyuruq. Burada da həmin şəxs həmin davranışını gerçəkləşdirməsəydi, yəni kontekst yetişməsəydi, qarşıya ona dərs vermək məqsədi qoymayacaqdı və həmin həmin atalar sözünün deyilməsi zərurəti yaranmayacaqdı. Bütün bunlar kontekst və funksiya əlaqəsini göstərir.

Şifahi örnəyin söylənmə məqsədindən bəhs edərkən onun janr mənsubiyəti məsələsindən yan keçmək olmur. Elə örnəklər vardır ki, hələ də onu konkret janra aid etməkdə çətinlik çəkirik. Nəşrlərimizdə lətifələrin rəvayət, rəvayətlərin isə lətifə başlığında verilməsi buna misaldır. Nəzəri ümumiləşdirmə aparsaq, deyə bilərik ki, lətifələr epik folklorun kiçik həcmli janrı olaraq zarafatla güldürmək funksiyası daşıyan örnəklərdir. Lətifələr bütün dövrlərdə xalqın məşğulliyətlərindən biri olmuşdur. Həyatın müxtəlif tərəflərini özünə mövzu seçən lətifələr hətta çətin anlarda da insanların psixoloji müalicə vasitəsinə çevrilmişdir. Lətifə söyləyən qarşısındaki insanları güldürmək, gərginliyi azaltmaq məqsədi güdür, bütün bunlarla yanaşı lətifə həm də düşündürücü mahiyyət daşıya bilir. Lətifələrin müəyyən mənada düşündürücü və tərbiyədici xüsusiyyət daşımıasi bir tərəfdən də rəvayətə yaxınlaşdırır və bu zaman iki janra aid örnəkləri seçmək bir qədər çətinləşir. A.Dandesin örnəklərin janrını müəyyən etmək üçün tövsiyə etdiyi üç üsul-dən biri də kontekstin öyrənilməsidir ki, bu da söyləyicinin təhkiyəsi ilə birbaşa bağlıdır. Söyləyici bu örnəyi hansı kontekstdə, nə məqsədlə söyləmişdir. A.Dandes eyni zamanda xalq bilgisi məhsulunun yarandığı konteksti həmin məhsulun mövcud olduğu xüsusi sosial vəziyyət hesab edir. Burada əsas məsələ isə həmin “xalq məhsulunun” hansı məqsədlə söylənməsidir (Dandes, 2006, s. 43-49). A.B.Lord da belə hesab edir ki, söyləyici üçün ifa onun gerçəkləşdiyi yaradıcılıq anıdır, bu yaradıcılıq aktının baş verdiyi şərtlər çox vacibdir (Лорд, 1994, s.25). “Bu məlumatların, yəni mətnin ifa olunma konteksti, ifa tərzi, söyləyicinin emosional durumu haqqında məlumatların kitaba daxil edilməsi əslində şifahi mətnin daha yaxşı başa düşülməsinə, onun məna yükünün anlaşılmasına kömək edir, mətnin nəyə xidmət etdiyini, nə məqsədlə söylənildiyini bilmək üçün mühüm əhəmiyyət daşıyır (Qarabağ: folklor da bir tarixdir, X, s. 11). Araşdırıcı daha sonra A.Y.Brisinanın fikrinə istinad edərək kontekstual məlumatlardan məhrum yazıya

almaların mətn haqqında natamam təsəvvür yaratması və mətni düzgün izah etməyə imkan verməməsindən bəhs edir.

Folklor toplularında materialların söyləndiyi kontekstin təsvir olunmaması araşdırıcıların işində hər zaman çətinlik yaranan məsələrdən olmuşdur. Söylənmənin gerçəkləşdiyi kontekstin dəyərləndirilməsi toplama işində vacib məqamlardan biridir və toplama kitablarında düzgün təsvir olunmalıdır. Yerində və zamanında söylənən örnəklə toplayıcı qarşısında söylənən örnək, təbii ki, fərqli olmalıdır. Bir qədər əvvəldə də vurğuladığımız kimi, bir söyləyici ətrafindakı insanlara qarşısına çıxan bir dağın yaranması haqqında hər hansı bir əfsanəni danışarkən süjeti təbii və inandırıcı bir şəkildə çatdırmaq üçün müxtəlif jestlərdən, mimikalarдан, ifadələrdən istifadə edir. Toplayıcı qarşısında isə bu xüsusiyyətlərin bir çoxundan məhrum olur və demək olar ki, məcburi şəkildə danışır. Bu baxımdan kontekstin təsviri vacibdir.

Söyləyici təhkiyəsinin xüsusiyyətlərdən bəhs edərkən a) söyləyici təhkiyəsinə təsir edən amillər; b) söyləyici təhkiyəsinin təsir etdiyi məsələlər şəklində bölgü aparsaq, doğru olar. Təbii ki, burada toplayıcının suallarının dəqiqliyi, professionallığı da vacibdir.

a) Söyləyici təhkiyəsinə təsir edən məqamlardan biri onun *fərdi xüsusiyyətləridir*. Xarakter məsələsi nitqə də müəyyən dərəcədə toxunur. Elə söyləyici vardır ki, heç nədən çəkinmir və çox sərbəst danışır. İ.Rüstəmzadə tərtibçisi olduğu “Zəngəzur folklor örnəkləri”nin I cildinə yazdığı ön sözdə ifaçılıq manerası ilə seçilən, sərbəst təhkiyəyə sahib olan X.Cəbrayılov, A.Abbasov, Z.Məmmədova kimi söyləyicilərin adını çəkir (Rüstəmzadə, 2021, s. 4). Eyni zamanda utancaq xarakterli söyləyicilər də vardır. L.Süleymanova Şərur rayonundan olan söyləyici haqqında “Südabə Həsənova təbiətə utancaq adam olduğu üçün otaqda bizdən başqa adam olarsa, danışmir, otağa hansısa əməkdaş girirdi, nitqi dərhal qırılırdı” yazıldıqdan sonra uzun müddət davam edən toplama prosesində söyləyicinin getdikcə açılışaraq daha sərbəst danışması hətta bəzi örnəkləri söyləyərkən xüsusi performans nümayiş etdirdiyini: bəzən zümrümə etməsini, bəzən çirtiq, çəpik ələrlərə və ya gözlərini süzərək təhkiyəsinə davam etdiyini vurgulayır (Şərur folklor örnəkləri, II, 2023, s. 6). Bəzən isə bunun əksinə olaraq, söyləyicinin utanmadan, rahat danışa bilməsi hallarına da rast gəlinir. “Aldığımız təəssürata əsasən, əvvəlcə Qarabağ folklor söyləyiciləri haqqında bir neçə söz demək istəyirik. Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ camaati da olduqca istiqanlı, qonaqpərvərdir. Hansı qapıya getdiqsə, ev sahiblərini gülərz, xoşsifət gördük. Qarabağlı söyləyicilərimiz bəzi bölgələrimizdən olan folklor söyləyiciləri ilə müqayisədə daha komplekssiz, daha sərbəst danışıldır” (Qarabağ: folklor da bir tarixdir, VI, s. 3). Digər bir söyləyici haqqında “Hürü nənənin folklor söyləyiciliyi gündəlik məişət söhbətləri, ünsiyyət kontekstində daha təbii şəkildə baş tuturdu” fikri də məraqlı doğurur (Rüstəmzadə, 2021, s. 8). Söyləyicinin güclü yaddaşa malik olması da onun söyləyiciliyinə təsirsiz ötüşmür. “Bizə zəngin material verən söyləyicilər

məhz güclü yaddaşa malik olan şəxslərdir. Əsli Cənubi Azərbaycandan olan Sahib kişi də güclü yaddaşa sahib olub, söylədiyi mətnləri bir dəfə eşitməklə hafızəsində saxlayıb... İki saatdan artıq sürən söhbət zamanı ondan doqquz nağıl, iki rəvayət, anasından eşitdiyi bir mahnının mətnini qeydə aldıq” (Qarabağ: folklor da bir tarixdir, V, s. 6). Bundan əlavə, bəzi söyləyicilər məlumatlı olsalar da, onu çatdırmaq bacarığından məhrumdur ki, bu da nitq xüsusiyyətləri ilə əlaqələndirilir. “Çərkəz babanın təhkiyəsi daha gözəl olsa da, Qaytaran baba qədər nağıl bilmirdi.. Qaytaran kişinin nağıl repertuarı zəngin olsa da, təhkiyəsi qurudur (Qarabağ: folklor da bir tarixdir, VII, s.8).

Folklor toplanılması zamanı söyləyicinin təhkiyəsinə təsir edən amillərdən biri də onun *sosial statusudur*. Materiallara əsaslanıb demək mümkündür ki, hər söyləyicinin maraq dairəsində olan və daha çox danışmağa meyl etdiyi örnəklər vardır. M.Kazimoğlu-İmanov söyləm tərzinin özünəməxsusluğundan bəhs edir, bu xüsusiyyətin örnəklərdə də özünü göstərdiyini yazır: Söyləyicilər arasında fərq, təbii ki, maraq dairəsinə görə örnəklərin seçilməsi ilə bitmir. Fərq həm də seçilmiş örnəklərin dinləyiciyə çatdırılma üsulunda da özünü göstərir (Kazimoğlu-İmanov, 2023, s. 6). Söyləyicilərin cəmiyyətdəki mövqeyi onun təhkiyəsinə müəyyən təsiri göstərir. İ.Rüstəmzadə bir söyləyici haqqında yazır: “Peşəsinin molla olması və yas məclislərini aparması onun repertuarına təsirsiz ötüşməyib. Söylədiyi mətnlər daha çox islam dinindən gələn fikirlərin xalq arasında təbliğinə xidmət edir” (Qarabağ: folklor da bir tarixdir, V, s. 6).

Söyləyicilikdə cins kateqoriyası və onun təhkiyəyə təsiri

Toplama işi ilə məşgül olanlar söyləyicilərin fərqli cinsə mənsub olmasının onun təhkiyəsinə təsir etdiyi haqqında müəyyən fikirlər söyləmişlər. E.Talibli toplayıb tərtib etdiyi Zəngəzur folklor örnəkləri” kitabının ikinci cildində söyləyicisi Nailə İmanlı haqqında yazır: “Nailə İmanlının bir folklor söyləyicisi kimi formalaşmasında söyləyicilik ənənəsinin, xüsusilə, qadın söyləyicilik ənənəsinin mühüm rolü olmuşdur. Onun söylədiyi mətnlərin çoxunda qadın psixologiyası, qadın dünyagörüşü, qadın maraq və mövqeyi əhəmiyyətli faktor kimi iştirak edir, sezilir” (Talibli, 2022, s. 15). Xuraman Kərimova söyləyicinin təhkiyə etdiyi mətnin onun savad və dünyagörüşündən, yaddaş və təxəyyülündən, qadın və ya kişi olmasından və s. amillərlə bağlı olduğunu qeyd edir (Kərimova, 2019, s. 68). Müşahidələr göstərir ki, qadınlar daha çox süfrə mədəniyyəti ilə bağlı örnəklərin, eyni zamanda bayatı, atalar sözləri, alqış, qarğış, kişilər isə nağıl, dastan, lətifə və s. kimi janrlara aid nümunələrin söylənməsinə maraq göstərirlər ki, bu məsələ də onların cəmiyyətdəki sosial statusu ilə bağlı olur. Repertuarında hər hansı janra aid örnəklərin üstünlük təşkil etməsini söyləyicinin həyatında baş verən hadisələrlə də əlaqələndirmək mümkündür. “Elmira xanımın ağıçılığı bir sənət kimi seçməsinin maraqlı tarixçəsi var. Özünün dediyinə görə, cavan oğlunun ölümündən sonra o, məclislərə gedərək ağı deməyə başlayıb (Rüstəmzadə, 2021, s. 12). Toplanan örnəklərin məzmunu və janrı məsələsi də müəyyən hallarda cins kateqoriyası ilə

bağlı olur. “Söyləyicilərin tərkibinə diqqət yetirdikdə, kişilərin fəallığı diqqəti cəlb edir. Belə ki, nağıl yazıya alınmış 128 söyləyicinin 59 faizini kişi, 41 faizini qadın təşkil edir. Nağıl söyləyicilərinin böyük əksəriyyətini təhsili olmayan və ya orta təhsilli adamlar təşkil edir. Bölgədən yazıya alınmış nağılların 85 faizi məhz bu qrupa məxsus adamlardan toplanmışdır. Ən yaxşı nağıl söyləyicilərimizin də təhsilsiz və ya az təhsilli olmaları nağıl janının bu qrup insanların repertuarı üçün xarakterik olduğunu söyləməyə əsas verir” (Qarabağ: folklor da bir tarixdir, IX, s. 6). F.Bayat söyləyicilikdə cins ünsürünün janr məsələsinə təsirindən bəhs edərək yazar: “Ayrı-ayrı janrların şəkillənişində söyləyicinin yaşadığı və ya çıxdığı mühit, şəxsi keyfiyyətləri, psixoloji özəllikləri, həyat təcrübəsi, təhsili, cinsi, sosial mənşəyi mühüm rol oynayır” (Bayat, 2021, s. 42).

Sosiallıq məsələsindən bəhs edərkən təhkiyənin sosial funksiyası da yada düşür. Söyləyici hər hansı şifahi örnəyi söyləyərkən həm məzmuna, həm də örnəyin daşıdığı funksiyaya görə müəyyən bir performans gerçəkləşdirir, müəyyən jest və mimikalardan, baxış tərzindən, paralel olaraq, söz, ifadə və cümlələrdən istifadə edir. Bütün bunlar auditoriyada müəyyən təəssürat yaradır, müəyyən əhləli-ruhiyə formalasdır. Dan Ben Amos şifahi örnəklərin sosial xaraktetirini daha çox ünsiyyətlə əlaqələndirərək “folklor söyləyicinin yaradıcılığı və estetik xüsusiyyətlərin birləşməsi, təhkiyə yoluyla gerçəkləşən qarşılıqlı sosial təsirdir” şəklində ifadə edir (Amos, 2006, s. 33).

Söyləyicinin əhvali və psixologiyası

Söyləyici təhkiyəsi haqqında fikir bildirərkən zaman məsələsindən də yan keçmək olmur. Belə ki, müxtəlif zamanlarda söyləyicinin təhkiyəsi öz xüsusiyyətlərinə görə fərqlənir. Burada zaman həm hər hansı ictimai-siyasi hadisələrin baş verdiyi dövr kimi, həm də geniş mənada tərəqqi baxımından dəyərləndirilə bilər. Birinciye onu aid edə bilərik ki, sövet hakimiyyəti dövründə folklor söyləyiciliyi müstəqillik dövrü söyləyiciliyindən məzmun baxımından fəqlənir. Bundan başqa, Qarabağ mühəribəsi dövründə toplanmış örnəklərdə mühəribə mövzusu üstünlük təşkil edir. Məsələn, bayati janrina aid örnəklər daha çox Vətənə, torpaq sevgisinə, Vətən uğrunda can fəda etmiş şəhidlərə, Vətəni qoruyan əsgərlərə və s. uyğunlaşdırılır. Eyni zamanda mühəribə dövrünə aid xatirə janrina aid örnəklər də üstünlük təşkil edir. “Güllü nənənin kədərli bir taleyi vardır. Bir oğlunu mühəribədə, digəri ni Taxtakörpü qəsəbəsində itirmişdir. Özünün də dediyi kimi, onu danışdırın həmin ağrı-acı, həmin dərddir. Yeri gəlmışkən qeyd edim ki, bayati söyləyiciləri bəzən bir neçə bayati dedikdən sonra təbi gəlmədiyi üçün ardını gətirə bilmir, yaxud onları qəhər boğduğundan sözlərinə davam edə bilmirlər. Amma Güllü nənə üçün bayati söyləmək elə bil adiləşib və əhvalında heç bir dəyişiklik olmadan birnəfəsə onlarla bayati söyləyə bilir” (Qarabağ: folklor da bir tarixdir. IV, s. 8).

Zamanla bağlı digər bir təsir söyləyicinin uzun müddət hər hansı örnəyi söyləməməsi və unutmasıdır. “Bir çox söyləyicilər mətnləri uzun müddət ifa etmədiklərindən artıq onları unutmuşlar. Məsələn, Aşıq Umbay artıq uzun müddət-

dir məclis aparmadığından bir çox dastanları, aşiq rəvayətlərini unutmuşdur” (Qarabağ: folklor da bir tarixdir, VI, s. 5). Eyni toplayıcı söyləyicilərin uzun müddət hər hansı örnəyi söyləmədiklərinə görə lazımı keyfiyyətdə çatdırı bilmədiklərini, təsvir, formul vəs xüsusiyyətlərdən azad olmuş şəkildə quru süjet xəttini nəql etdiklərini yazar (Qarabağ: folklor da bir tarixdir, V, s. 8).

b) Təhkiyənin təsiri ilə yaranan dəyişikliklər

Bir qədər əvvəl söyləyici təhkiyəsinə təsir edən məqamlardan bəhs etdik. Elə hallar olur ki, söyləyicinin təhkiyəsi ona təsir edir və müəyyən dəyişikliklərə səbəb olur. Belə məsələlərdən biri variantlaşmadır. Eyni süjet müxtəlif söyləyicilərin təhkiyəsində dəyişilir, variantlaşır. Biz əksər hallarda müxtəlif bölgələrə aid söyləyicilərin təhkiyəsindəki variantlaşmadan bəhs edirik. Eyni söyləyicinin təhkiyəsində də variantlaşma baş verir.

Eyni söyləyici təhkiyəsində varinatlaşma

Söyləyici bəzən uzun müddətli toplaman prosesində eyni örnəyi bir neçə dəfə söyləyə bilir. Təkrar söylənən örnəklər də eyni söyləyicinin ifasında variantlaşmaya məruz qalır. “Müxtəlif vaxtlarda Gülgəz nənə eyni şifahi örnəyi fərqli şəkildə söyləmişdi. Məsələn, birinci dəfə “Ayıblı ayıbin bilsə, başına papaq örtər” deyən söyləyicimiz ikinci dəfə “Ayıblı ayıbin bilsə, başına papaq atar” deyərək “örtər” feilini “atar” feili ilə əvəz edir (Usta söyləyicilərin repertuarı, II, 2024, s. 5). L.Süleymanova da öz söyləyicisinin eyni mətni bir neçə dəfə təkrar danışmasından və bu prosesdə mətnin hansı dəyişikliklərə uğradığını izləməsindən bəhs edərək müxtəlif vaxtlarda danışılan həmin mətnlərin hamisının kitabə salınmasının gələcək tədqiqatlar üçün faydalı olacağını düşünür (Şərur folklor örnəkləri, II, 2023, s. 13).

Təhkiyədə anlaşılmazlıq

Mövcud şifahi örnəkləri araşdırarkən çətinlik yaradan məsələlərdən biri də anlaşılmaz ifadələrin qarşıya çıxmasıdır.

Söyləyicinin süjetə aid informasiyanı dəqiqlik ifadə edə bilməməsi bir sırada anlaşılmaz məqamların ortaya çıxmasına səbəb olur. “Azərbaycan əfsanələrinin poetikası və süjet göstəricisi” adlı araşdırımızda bu məsələ ilə bağlı əfsanə nümunələri üzərində geniş bəhs etmişik. Söyləyicinin natamam informasiya verməsi qüsurlu mətnlərin: qırıq süjetli və anlaşılmayan mətnlərin yaranmasına səbəb olur. Həmin araşdırımada süjetin bir hissəsinin deyilmədiyi mətnləri qırıq süjetli, bəzi hissələri başa düşülməyən mətnləri isə anlaşılmaz mətnlər adlandırmışdıq. Anlaşılmaz məqamları da özlüyündə a) mətnlərin anlaşılmayan ifadələrlə adlandırılması; b) hər hansı halın və ya hərəkətin anlaşılmaz izahı; c) oxucuya məlum olmayan adların işlədilməsi; ç) personaj və onun xüsusiyyətlərinin yanlış təqdim; d) yaranışın əvvəlki vəziyyəti ilə düzgün əlaqələndirilməməsi; e) təsvir olunan hadisənin məntiqsiz izahı; ə) möcüzəli hadisənin anlaşılmazlığı; f) digər janrlara aid xüsusiyyətlərin əfsanələrə yamanması; g) əfsanə mətnlərinin daxilində yazılı mətnlərin mövcudluğu. Qeyd edək ki, sonuncu qrup daha çox tərtibçilərlə əlaqəli olur. Bu

kimi xüsusiyyətləri bütün janrlara aid örnəklərdə aşkar etmək mümkündür. Bir qədər əvvəldə nümunələrdə danışq dilinin saxlanmalı olduğunu vurğadıq. Belə olan halda anlaşılmaz ifadələrin mətndən çıxarılması düzgün olmaz. Burada ən məqsədə uyğun üsul həmin ifadələrə alt yazıda izah verilməsidir.

Söyləyici təhkiysində toplayıcı və tərtibçilərin işində çətinlik yaranan bəzi məqamlar qarşıya çıxır. Kitabları tərtib edərkən yarımcıq söylənmiş, bəzən də anlaşılmayan ifadələrlə dolu örnəklər rast gəlirik. Söyləyici epik informasiyanı tam bilmədiyi üçün süjetin yalnız bir hissəsini danışır. Mətnin qüsurlu olduğunu bilmək üçün süjetin tam variantı ilə müqayisə etmək lazımlı gəlir. Azərbaycan folklorunda Ay və Günəş haqqında çoxlu qırıq süjetli mətnlər vardır. Mətnləri araşdırarkən bəlli olur ki, söyləyici bəzən hər hansı hərəkətin baş vermə səbəbini, bəzən yanmış hissəsini, bəzən duaetmə, bəzən çevrilmə hissəsini söyləmir (Hüseynqızı-Əmirlili, 2023, s. 61).

Söyləyicinin mətni aydın bir şəkildə danışmaması, anlaşılmayan kəlmələrin işlədilməsi də tərtibat işində müəyyən çətinliklər yaradır. Məsələn, “Həmzə bulağı” adlı mətndə söyləyici: “Allahın hökmüynən Həmzə Allaha qarşı üz döndərdiyinə görə ordan bulaq çıxır” (Qarabağ: folklor da bir tarixdir, I, 2012, 119). Ənənəyə görə, yaxşı əməl sahibləri mükafata, pis əməl sahibləri cəzaya layiq görülürler. Allahdan üz döndərənlərin mükafatlandırılması ənənəyə uyğun gəlmir. Bu kimi anlaşılmaz məsələlərin aydınlaşdırılması, təbii ki, toplayıcıların üzərinə düşür. Anlaşılmayan mətnlərin öyrənilməsi söyləyici təhkiyəsinin xüsusiyyətlərini ortaya çıxarmaq baxımından zəruridir.

Söyləyici təhkiyəsində janr dəyişikliyi

Yuxarıda qeyd etdik ki, eyni söyləyici bir örnəyi iki dəfə və ya dəfələrlə danışanda müəyyən variantlaşma cəhətlərinə malik olur. Eyni süjet də fərqli söyləyicilər tərəfindən söyləndikdə burada da variantlaşma gedir, bu da bəzi hallarda hətta janr dəyişikliyinə belə səbəb ola bilir. Bir söyləyici Ülkər ulduzu haqqında süjeti əfsanə şəklində söyləyir (Qarabağ: folklor da bir tarixdir, VII, s.16), ikinci söyləyici süjetin sonuna müəyyən əlavələr edərək onu rəvayət janrına uyğunlaşdırır (Qarabağ folkloru, V, s. 224). Ənənəvi əfsanə süjetinə görə, Ülkər əvvəl qız olur, dua edib ulduza çevrilir, ikinci süjetdə isə atanın ürəyi yumşalır, qızını xətpərəstə vermir, buna görə də Ülkərin dua edib çevrilməyə məruz qalmasına ehtiyac qalmır. Bu vəziyyəti digər nümunələrlə də izah etmək olar. Folklor göstəricilərinin nəzəri və praktik məsələlərini tədqiq edən A.Rafayeva də bu məsələdən bəhs edərək janrin müəyyən olunmasında söyləyici təhkiyəsini önə çəkir (<http://www.ruthenia.ru/folklore/rafaeva3.htm>). Çuvaş folklor janrlarını tədqiq edən İ.İlinə da oxşar fikir ifadə edərək yazır: “Müxtəlif dövrlərdə söyləyicilərin dünyagörüşləri dəyişdiyinə görə onun təhkiyəsində əfsanəyə, yaxud da rəvayətə xas hər hansı əlamət ola və ya olmaya bilər (Азбелев, 1965, s.12-13). Deməli, eyni süjet müxtəlif söyləyicilərin təhkiyəsində fərqli janrlara aid ola bilər.

Toplayıcının sualları karşısında söyləyicilər bütün bildiklərini danışmağa cəhd edirlər. Söyləyicilərin janr haqqında təsəvvürü olmadığına görə verilən suallar karşılaşlığında məlumatlı olduqları bütün məsələlərdən bəhs edirlər. Burada bəzən nağıl süjetinə hər hansı əfsanə və ya rəvayət süjeti də əlavə edir, bəzən isə əksinə olur. Ə.Əsgər bu məsələni dəqiq ifadə edərək yazır: “Elə hallar olur ki, mətn qarşıq janrda olur. Məsələn, mətn nağıla məxsus girişlə başlayır, əfsanə və rəvayətə məxsus sonluqla qurtarır” (Zəngəzur folkloru, XII, 2005, s. 27). Bütün bu qarşıqlıqların səliqəyə salınması, düzgün janr bölgüsünün aparılması isə tərtibcidən yaxşı nəzəri bilik və təcrübə tələb edir.

Həm söyləyici, həm toplayıcı

Ənənəvi olaraq toplayıcılar şifahi örnəkləri söyləyiciləri danışdıraraq toplayırlar. Söyləyici danışarkən həm təhkiyə, həm də digər ifa xüsusiyyətlərini gerçəkləşdirir. Tədqiqatçılar isə söyləyici təhkiyəsini kompleks şəkildə, yəni digər ifa xüsusiyyətləri ilə birlikdə araşdırırlar. Bəzi hallarda söyləyici təhkiyəsini digər ifa xüsusiyyətləri ilə birlikdə tədqiq etmək imkansız olur. Folklorşunaslıq tarixinə bu cür “birgəlik”dən azad olaraq öz şifahi biliklərini düşüncədən yazıya alaraq mətnləşdirən ədiblər olmuşdur. Belə olan halda söyləyici və toplayıcı eyni şəxsdir, özü öz bildiklərini, ənənədən gələn düşüncələrini birbaşa mətnləşdirir. Bu cəhət əsasən mühacirətdə yaşayış Vətəni təbliğ edən həmvətənlərimizə xas olmuşdur. Almaz Həsənqızı mühacirət folkloru ilə bağlı araşdırmalarında yazır: “Folklor örnəkləri toplanaraq müxtəlif dillərə tərcümə edilmiş, ayn-ayrı ölkələrdə nəşr və təbliğ olunmuşdur. Bu da bir tərəfdən, folklor örnəklərinin unudulmasının qarşısını almaq, vətəni dünyada tanıtmak arzusundan irəli gəlməmişdir, digər tərəfdən, ziyalıların qürbət acılarını qismən azaltmış, onlara təskinlik vermişdir” (Həsənqızı, 2015, s. 9). Daha sonra araşdırıcı Ə.Cəfəroğlu, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Yurdsevər, H.Baykara, S.R.Rəfioğlu kimi ədiblərin folklorla bağlı araşdırmalarından, eyni zamanda bu araşdırmalarda janrlar üzrə təhkiyənin dəyişilməsi məsələsindən bəhs etmişdir.

Elmi-texniki tərəqqi və söyləyici təhkiyəsi

Folklor nümunələrinin öyrənilməsi ənənəni bütöv şəkildə başa düşmək üçün ən yaxşı üsuldur. Folklor örnəkləri maddi və mənəvi həyatın bütün tərəflərini özündə eks etdirir. Elmin və texnikanın getdikcə inkişaf etməsi, insanların bir-biri ilə ünsiyyətdən daha çox texniki vasitələrlə ünsiyyətdə olması, onlar arasındakı bağlılığın zəifləməsi, eyni zamanda vaxtilə ortaq şəkildə icra edilən bir çox mərasimlərin artıq tarixə qovuşması, bütün bunların təsiri ilə söyləyicilik sənətinin əvvəlki səviyyəsində olmaması və təhkiyənin yoxsullaşması fikrinə gətirib çıxarır. Bu, məsələyə təktərəfli yanaşma olar. Doğrudur, ünsiyyətin və əsas sütunu ünsiyyət olan, kollektiv icra edilən mərasimlərin zəifləməsi yeni folklor örnəklərinin yaranmasına öz təsirini göstərməkdədir. Etiraf etmək lazımdır ki, qiymətli materiallar toplanıb və indi də toplanmağa davam edir. “Professional söyləyicilərə bu gün rast gəlməsək də, yaxşı yaddaşa, gözəl təhkiyə manerasına, zəngin repertuara

malik, ünsiyyətcil, həm də bildiyi folklor nümunələrini böyük həvəslə söyləyən söyləyiciləri tapmaq mümkündür”(Qarabağ: folklor da bir tarixdir, I, s. 8). Ancaq digər tərəfdən, elmin və texnikanın inkişafı sayəsində biz topladığımız örnəkləri yazıya köçürərək nəşr etdirib auditoriyaya çatdırı bilir, onun yayılmasını sürətləndiririk. Bu baxımdan, elmi-texniki tərəqqini bir tərəfdən söyləyici təhkiyəsinin zəifləməsinə təsir göstərən (yəni əvvəl toplanmış örnəklər daha çox danışq dilini ifadə edirsə, təhsil almış insanların çoxalması ədəbi dili daha çox aktiv edir), digər tərəfdən folklorun bir elm kimi inkişafına müsbət təsir edən faktor kimi dəyərləndirmək olar. Əsas məsələ ənənədən gələn dünyagörüşün, düşüncənin yerində olmasıdır. Çünkü ənənəvi təhkiyə ənənəvi düşüncə tərzinin məhsuludur. Yəni təhsilli olub, həm də ənənə adamı olmaq, ənənəvi düşünmək mümkündür. Son dövrlərin toplama işləri, coxcildli toplama materiallarından ibarət kitabların nəşr olunması sübut edir ki, bu gün də araştırma üçün qiymətli nümunələr toplanmağa davam edir.

ƏDƏBİYYAT

1. Azərbaycan folklor antologiyası. V cild. Qarabağ folkloru / Tərtib edən Abbaslı İ. Bakı, Səda, 2000, 414 s.
2. Azərbaycan folkloru antologiyası. XII cild. Zəngəzur folkloru. Toplayıcılar: V.Nəbioğlu, M.Kazımoğlu, Ə.Əsgər. Tərtib edənlər: Ə.Əsgər, M.Kazımoğlu. Bakı, Səda, 2005
3. Azərbaycan mifoloji mətnləri. Tərtib edən Acalov A. Bakı, 1988, 196 s.
4. Bayat F. Folklor dərsləri. Bakı: Elm və təhsil, 2012, 424 s.
5. Əsgər Ə. Oğuznamə yaradıcılığı, Bakı, Elm və təhsil, 2013, 340 s.
6. Həsənqızı A. Mühacirətdə folklor araşdırmları. I kitab. Bakı, Elm və təhsil, 2015, 252 s.
7. Hüseynqızı-Əmirli E. Azərbaycan əfsanələrinin poetikası və süjet göstəricisi, Bakı, Elm və təhsil, 2023, 360 s.
8. Kazımoğlu M. Folklor həm keçmiş, həm də bu gündür. Bakı, Elm və təhsil, 2014, 194 s.
9. Kazımoğlu-İmanov M. Folklorda üslub məsələsi (Zəngəzur nümunələri əsasında) // Zəngəzur folkloru: mifopoetikası və etnosemantikası. Bakı, Elm və təhsil, 2023, S. 4-50
10. Kazımoğlu-İmanov M. Qarabağ və Zəngəzur folkloru: problemlərdən perspektivlərə doğru // Zəngəzur: tarixi məkan və milli yaddaş. Bakı, Elm və təhsil, 2022, 208 s. s. 10-27
11. Kərimova X. Folklor mətnlərinin tərtibi məsələləri. Bakı, Elm və təhsil, 2019, 192 s.
12. Qafarlı R. Mif, nağıł, əfsanə, epos. Bakı, Elm və təhsil, 2011, 780 s.
13. Qarabağ: folklor da bir tarixdir. Toplayıb tərtib edənlər Rüstəmzadə İ., Fərhadov Z. Bakı: Elm və təhsil, I kitab. 2012. 464 s.
14. Qarabağ: folklor da bir tarixdir / Toplayıb tərtib edən Rüstəmzadə İ. Bakı: Elm və təhsil, IV kitab. 2013, 459 s.
15. Qarabağ: folklor da bir tarixdir. Toplayıb tərtib edən Rüstəmzadə İ. Bakı: Zərdabi LTD, V kitab. 2013. 451 s.
16. Qarabağ: folklor da bir tarixdir . Toplayıb tərtib edən Vaqifqızı (Süleymanova) L. Bakı: Zərdabi LTD, VI kitab. 2013. 465 s.

- 17.Qarabağ: folklor da bir tarixdir / Toplayıb tərtib edən Vaqifqızı (Süleymanova) L. Bakı: Elm və təhsil, VII kitab. 2014. 444 s.
- 18.Qarabağ: folklor da bir tarixdir. Toplayıb tərtib edən Rüstəmzadə İ. Bakı: Elm və təhsil, IX kitab. 2014. 402 s.
- 19.Qarabağ: folklor da bir tarixdir, Toplayıb tərtib edən edən Bakı, Elm və təhsil, X kitab, 2018, 382 s.
- 20.Mümtaz S. El şairləri. Bakı, Səda, 2005, 292 s.
- 21.Rüstəmzadə İ. Tərtibçidən // Zəngəzur folklor örnəkləri. I cild. Bakı, Elm və təhsil, 2021, 356 s.
- 22.Salman Mümtazın şəxsi fondundan folklor mətnləri. Transliterasiya və tərtib edənlər: Xəlilov R., Xürrəmqızı A. Bakı, Nurlan, 2013, 92 s.
- 23.Şərur folklor örnəkləri, II kitab. Toplayan, tərtib edən, ön sözün müəllifi Vaqifqızı (Süleymanova) L. Bakı, elm və təhsil, 2023, 304 s.
- 24.Talibli E. Ön söz. Zəngəzur folklor örnəkləri. II cild. Toplayıb tərtib edən, ön söz, lügət, izah və qeydlərin müəllifi: Talibli E. Bakı, Elm və təhsil, 2022, 432 s.
- 25.Usta söyləyicilərin repertuarı. II kitab. Toplayan və tərtib edən: Elnarə Hüseynqızı-Əmirli. Bakı, Sabah, 2024, 180 s.
- 26.Amos D.B. Şartlar ve çevre içinde folklorun bir tanımına doğru. Çeviren: M.Ekici // Halk biliminde kuramlar ve yaklaşımlar. III baskı. Ankara. Geleneksel Yayıncılık. 2006. S. 27-40
- 27.Dandes A. Doku, metin ve konteks. Çeviren: M.Ekici. Halk biliminde kuramlar ve yaklaşımlar. I. Geleneksel Yayıncılık. Ankara. 2006, s. 40-53
- 28.Dégh L. Legend and Belief, Dialectics of a Folklore Genre. Bloomington, Indiana University Press, 2001
- 29.Азбелев, С.Н. Отношение предания, легенды и сказания к действительности // – Москва: Славянский фольклор и историческая действительность. Сб. ст. 1965. с. 5-24
- 30.Лорд А.Б. Сказитель. Москва 1994, 370 с.
- 31.Рафаева А.В. Теория и практика составления фольклорных указателей. [Elektron resurs] / URL: <http://www.ruthenia.ru/folklore/rafaeva3.htm>

